



# Vətən Sizinlə qırurur duyur!...

## “Səndən ötrü can verməyə cümlə hazırlız!”

Salyan rayonu Yuxarı Xalac kənd 2 sayılı orta məktəbin müəllimi Naseh Ağabəyli dərs dediyi şəhid Rəşid Mehdiyev haqqında belə dedi: “Rəşid hələ orta məktəbdə oxuyarkən öz sınıf yoldaşlarından, tay-tuşlarından fərqlənirdi. Dərslərini əla oxumaqla bərabər, idmanı çox sevirdi. Orta təhsilini başa çatdırıldıqdan sonra istənilən ali məktəbə daxil ola bilərdi. Çox hazırlılıqlı uşaq idi. Lakin Rəşid ali herbi təhsil almağı, zabit kimi Vətəne xidmet etməyi, erməni tapdağı altında qalan torpaqlarımızın azad olunmasında yaxından iştirak etməyi qərar alı. Bu istəyi reallaşdırmaq üçün 2008-ci ildə Heydər Əliyev adına Bakı Ali Herbi Akademiyasına qəbul oldu. Təhsilini başa vurub leytenant kimi Vətəne xidmet etmeye başladı. Üzərinə düşən bütün vəzifələri şərəflə, ləyaqətlə yerinə yetirərkən tez bir zamanda baş leytenant rütbəsi aldı. Aprelin 4-də Goranboyda düşmənlə temas xəttində gedən şiddetli döyüslərdə qəhrəmancasına həlak oldu. Bir müəllim kimi dərs dediyim şəgirdimlə fəxr edirəm”.

Rəşidin atası Rövşən də çok təvazökar, zəhmətkeş bir adamdır. Üç övlad böyüdüb, boy-ağça çatdırıb. Qızlarını köçürüb. İndi də Rəşidi evləndirmek haqqında fikirləşirdi. Amma neyləmək olar? Vətən yolunda candan keçmək, şəhidlik zirvəsinə ucalmaq Allah yanında ən



ucu məqamdır və hər kəsə qismət olmur.

Rəşidin bibisi oğlu Rüstəm Hüseynovun dediklərindən: “Çox mehriban, gülərzə oğlan idi. Hər dəfə məzuniyyətə gələndə bir-bir qohum-eqrəbəy, dost-tanışa baş çəkib hal-əhval tutardı. İrəlidə olmayı, qabağa getməyi, qələbə qazanmağı xoşlayırdı. Məktəbdə oxuduğumuz illərdə futbol oynadığımız zaman 9 nömrə olardı, həmişə də qol vurardı. Aprelin 4-də axşamüstü onuna telefon əlaqəsi saxladım. Dedi ki, işlər əla gedir, düşmənləri bir-bir dənləyirik. Çox çəkməyəcək, axırlarına çıxacağıq. Bu vaxt telefon əlaqəsi kəsildi. Ürəyimə damdı ki, ona nəsə oldu. Sən demə, düşmən gülləsi deyibmiş. Büyük dərdidir. Biz hamımız onun toyunu səbirsizliklə gözlöyirdik. Evlənəcəyi qızgil qırımızı xonçalar gedəcəkdi... Amma məqəddəs bayraqımıza bürünmüs tabutu

gəldi. Görünür, taleyin qisməti beləymış. Vətən sağ olsun! Allah rəhmət eləsin!”

Səhər saat 11 radələridir. Cəbhə bölgəsindən Rəşidin cənazəsini getirən maşın Xalac kəndinə daxil olur. Rayon icra hakimiyəti aparatının, inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri, cəbhə yoldaşları, bütün kənd camaati buradadır. Şəhidin cənazesini doğulduğu evə getirilir. Yaxınları, əzizləri virdalaşdıqdan sonra cənəzə çiyinlərde kənd qəbiristanlığına doğru istiqamət götürür. Dəstənin qarşısında gedən gəncələr əllərində çoxlu sayıda Azerbaijan bayrağı aparırlar. “Vətən bölünməz, şəhidlər ölüməz!”, “Vətən, Vətən şüarımız, şəhidlər iftixarıız!” sedaları dalğa-dalğa havaya qanadlanır. İzdiham 5 kilometrlik yolu piyada gedərək qəbiristanlığa çatır. Namaz qılınır. Şəhidin cənazəsi torpağa tapşırılır. O

torpağa ki, onun adı Vətəndir və Rəşid bu torpağın - Azerbaijanın ərazi bütövlüyü uğrunda 25 yaşında öz canından keçdi. Şəhidin ruhu şərefinə yayılmış atəşləri açılır. Sonra Dövlət himni səslənir:

*Azərbaycan! Azərbaycan!  
Ey qəhrəman övladın şanlı Vətəni!  
Səndən ötrü can verməyə cümlə hazırlız!  
Səndən ötrü qan tökməyə cümlə qadırız!  
Üçüncü bayraqınla məsud yaşı!*

Bu, mərasimdə iştirak edən izdihamda hər kəsin ruhunu titrədir. Beli, hər bir Azerbaijan övladı Vətən uğrunda can verməyə də, qan tökməyə də hazırlır, Rəşid Mehdiyev kimi. Başın sağ olsun, Azerbaijan! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qoy düşmən unutmasın: Azerbaijan oğulları bu qanlanır yerdə qoymayaqlar!

**Seyran CAVADOV,  
“Azərbaycan”**